

Tarixçi alimin şöhrəti

Müsər dövrümüzde ayrı-ayrı insanlar, ailimlerin, yazıçılarının, incəsanat xadimlərinin ve digər şəxsiyyətlərin keçdiyi heyat yolunu öyrənmək və təbliğ etməyin olduqca mühüm mənəvi-exlaqi əhəmiyyəti vardır.

Azərbaycan tarixinin tədqiq olunmasında arxeoloji, etnoqrafik, numizmatik, paleoçoğrafiya və yazılı mənbələr xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru, professor, AMEA Tarix İnstitutunun şöba müdürü Fərzeliyev Şahin Fazıl oğlunun xüsusi xidmetləri əvvəzsizdir.

Bu gün inkişaf etməkədə olan gənc nəslin yaradıcılıq fəaliyyəti üçün tədqiqatçı, şərqsünas alım, şair, tərcüməçi və gözəl əxlaqi-mənəvi keyfiyyətlərə malik pedaqoq, professor Şahin Fərzeliyevin keçdiyi manəli heyat yolu bir örnəkdir. Örnək olən yol sabıhini, alının baha-rın ilk çağlarında, 2020-ci il martın 27-de 80 yaşı tamam olur.

Professor Şahin Fərzeliyev Azərbaycanın en gözəl və sefali güşələndən bəri Quba şəhərində anadan olmuşdur. Həla əsəraq ilə-rindən Qubanın füsunkarı təbəti kiçik Şahini özüne cəlb etmiş və yara-dıcılığının iham mənbəyinə çevrilmişdir. Hemçinin məktəb illərində Azərbaycanın tarixinə, mədəniyyəti-ne, incəsanatına çox böyük maraq göstərmüşdür.

1958-ci ilde Quba şəhərində or-ta məktəbi müvafiqiyyətlə bitirən gənc Şahin Azərbaycan Dövlət Universitetinin Şərqsüaslıq fakültəsinin Fars filologiyası şöbəsinə qəbul olmuşdur. Onun tələbəlik hayatı ol-duça manəli keçmiş, mülliətlərin-dən aldığı bilikle elmi yaradıcılığı böyük maraq göstərmişdir. 1964-cü ilde o, Azərbaycan Dövlət Universitetinin Şərqsüaslıq fakültəsinə fərqlənmə diplomu ilə bitirmişdir.

Şahin Fərzeliyev ilk emal fəaliyətine Əfqanistanda mütercim kimi başlamışdır. O, 1963-1988-ci illərdə müəyyən fasilələrən on üç il müddətində həmin ölkənin müxtəlif şəhərlərinde çalışmış və Əfqanistandakı fəaliyyətindən sonra ilərindən qızılırlı gələn rəhbərliyin "Həsən bay Rumlunun "Əhsənüt-təvarix" ("Ta-rixlərin en yaxşısı")" əsəri Azərbay-can tarixinin mənbəyi kimi" adlı na-mazidlik dissertasiyasını müdafiə edərək tarix elmləri naməzdi alımlı dərəcesi almışdır.

1970-1973-cü illərde Azərbay-can Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturunda təhsilini müvəffeqiyyətə davam etdirmişdir. 1974-cü ilde professor Oqtay Əfəndiyevin rəhbərliyi ilə "Həsən bay Rumlunun "Əhsənüt-təvarix" ("Ta-rixlərin en yaxşısı")" əsəri Azərbay-can tarixinin mənbəyi kimi" adlı na-mazidlik dissertasiyasını müdafiə edərək tarix elmləri naməzdi alımlı dərəcesi almışdır.

Şahin müəllim 1996-ci ilde "Azərbaycan və Osmanlı İmparatorluğu XV-XVI əsrlərde" mövzusundan doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ilde ona AAK-ın qərarı ilə tarix elmləri dokto-rluq dərəcəsi verilmişdir. 2004-cü ilde Azərbaycan Respublikası Prezidenti yanında Ali Attəstasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına la-yıq görülmüşdür.

Hal-hazırda Tarix İnstitutunda "Mənəvəsüaslıq və tarixşünaslıq" şöbəsinin müdürü vəzifəsində fəali-yət göstərir.

2009-cu ilde Yaponiyanın iki şe-hərində (Sinday və Tokio) "XX əsr Azərbaycan mili tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı me-ruze ilə çıxış edib. "Azərbaycan hay-kurfan" adlı kitabində bir neçə seri-



Tokioda darc olunmuşdur. Hazırda V

divan neşriyata təqdim olunmuşdur.

Alim onurlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq Elmi konfranslardan iştirak etmiş, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərə elmi məqalənin və beş monografiyanın müəllifi olmuşdur. Onun naməzidlik və doktorluq dis-sertasiyaları tariximiz en mürük-kəb dövrlərindən bəri olan XV-XVI əsrlərde ölkəmizin siyasi, içtimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri esasında) həsr edilmiş olduğundan müümən elmi iş-lər kimi diqqəti cəlb etmişdir.

Şahin Fərzeliyev naməzidlik və doktorluq dis-sertasiyalarının müdafiəsindən sonra coşxayı elmi məqala çap etdirmişdir. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarından 100+ qədar məqalənin müəllifi-dir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən bir olan tarixi alim Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırmış, çapla hazırlanın 3 cildlik "Azərbaycan tarixi" kitabının bir neçə fəsil və yarımfaslı üzündə elmi tədqiqat işi aparmışdır.

Tədqiqatçı alim bir neçə mono-qrafiyanın, o cümlədən "Azərbaycan XV-XVI əsrlərde" (Həsən bay Rumlunun "Əhsənüt-təvarix" əseri üzrə), "Azərbaycan və Osmanlı İmparatorluğu XV-XVI əsrlərde" "Quba tarixi", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu", həmçinin bir neçə fənn progra-mi və dərs vəsaitinən müəllifidir.

Prof. Şahin Fərzeliyev müxtəlif dövlət universitetlərində pedagoji

fəaliyyətə yanaşı, peşəkar bir tərcüməçi kimi de tanınmışdır. O, Fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirmiş, bunuluna kifayətlenməyərək, onlara sanballı "Ön söz" başlıqli məqalələr, hemçinin geniş şəhər yazmışdır. Hemin kitabların birincisi XVI əsrin ikinci yarısı - XVII əsrin birinci rübündə yaşamış və Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faydalı tarixi qaynaq olaraq almış İsgəndər bay Münşinin "Tarixe-aləmaraye-Abbasî" ("Dünyanın bezəyən Abbasın tarixi") əsərinin mükemmel tərcüməsidir (Əsər 2010 və 2014-cü illərdə 2505 səhifədən ibarət çap olunmuşdur). İkinci qaynaq isə Həsən bay Rumlu kimi Səfəvi dövrü tarixçisinin məşhur "Əhsənüt-təvarix" ("Tarixlərin en yaxşısı") salnaməsidir ki, kitabın 1 cildi üzəndə tərcümə işi artıq bitmiş və şəhərlərə birləşikdə çap üçün hazırlanmış, II cildin tar-cımı bu il başa çatacaqdır.

Prof. Şahin Fərzeliyevin ham də Jozef Tiflisinin "Mir Veys və Şah Sultan Hüseyn", Yan Tatevus Krusinskisinin "Xristian sayyahının tarixi" kimi dəyerlər mənbələrinin tərcüməcisidır. Mülliətin araşdırmları, göründüyü kimi, coşxaxalıdır. Görkəmli alım bir tərəfdən ümumi tarixlə bağlı ki-

tabları neşr etdirmiş, digər tərəfdən isə Azərbaycan tarixinə dair müxtə-lif dillərə olan ilkin mənbələrin Azərbaycan dilinə tərsüməsi ilə məşgül olmuş, indiyədək 2 tarixi qaynaq kitabını fars və osmanlı dil-lərindən təlimizə çevirərək çap et-dirmişdir.

Şahin Fərzeliyev tekce tədqiqatçı alım, tərcüməçi kimi deyil, eyni zamanda xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərde (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Maḥaçqala, Kipr Res-publikası, Polşa v.s.) bir alım olaraq ölkəmizi temsils etmişdir.

Tədqiqatçı alım 2009-cu ilde Yaponiyanın Sinday Universitetinin devenili almış, Azərbaycan tarixşünaslığının dair mühazire oxumuşdur...

O, elmi kadrların yetişdirilməsi sahəsində da çox şəmərli fəaliyyət göstərmişdir. 10-dan çox kitabın el-mi redaktoru olmuş, 20-ye yaxın tarix üzrə felsefə doktoru və tarix üzrə elmlər doktoru dis-sertasiyalarına op-ponentlik etmişdir.

Şahin Fərzeliyev tariximiz fə-dakar və zəhmətkeş tədqiqatçısı olmaqla yanaşı eyni zamanda gözəl şairdir. O, Azərbaycanın klassik poeziyasından ruhlanaraq 1996-ci ilde özünü birinci "Divan"ını çap etdirmişdir. Bildiyimiz kimi divan Azərbaycan, Yaxın və Orta Şərqi ölkələrində olduqca çatın və az yara-nan şerflər toplusudur. Bu gün casar-retla deyə biliirk ki, professor Ş. Fa-zilin yazdığı tarixi əsərlər yanaşı onun çap etdirdiyi "Divan"lar Azərbaycanın ister XX əsr, istəsə da XI əsr ədəbliyatlarda olduqca feno-men bir hadisədir. İstər forma, istəsə da məzmuncu Şahin Fazılın "Di-van"larını oxuduqca oxucu onun sa-vadına, dünən görüsünə heyran olur. Professor Şahin Fazılın qazəl-ları hayatdan, təbətədən iham alaraq oxucuya estetik zövq verir. Şai-rin qazəlləri sanki insani məftun edir və oxuduqca insanın yaşamaq, ya-ratmaq əsginə artırır. Mənə elə gelir ki, Şahin Fazılın seirlerindəki bu fu-sunkarlıq onun Azərbaycan torpa-ğındañdan iham almış, qanında ölkə-mizin bütün güşəsinə sevgi hissiniñ avəzsizliyindən doğur.

2007-ci ilde tədqiqatçı Qiymat Mehərrəmlı "Şahin Fazılın divan və klassik adəbi ənənələr" mövzusunda filologiya üzrə felsefə doktoru dis-sertasiyasını müdafiə etmişdir. Bu elmi araştırma alımın sağlığında ona verilən dayar və qiyamıdır.

Son 30 ilde ister Azərbaycanda və istəsə da dünya miyqasında baş verən icimai, siyasi və digər pro-cesselər göstərir ki, bəşərələrini, Ulu Tanrıının yaratdığı neməlləri, savadlı alımların əsərlərini kölgədə qoymaq istəyənlər başarıyyatlı icaruma aparmağa sövq edir. Lakin Şahin Fazıl kimi tarixçilər başarıyyatın ya-ratdığı maddi və mənəvi sarvətləri qorumağa çağırın və insanları peşə-sindən, diniñindən, cinsindən asılı ol-mayaqda etdəlatlı olmağa səsləyir.

Ümirdən qıç, Şahin Fazıl ömrü-nün 80-ci baharından sonra da Azərbaycanın zəngin tarixinin ayrı-ayrı mərhələlərini tədqiq edəcək, iti zə-kası, zəngin zehni düşüncəsi, has-sas şair qəlibi ilə bir alım kimi vətəni-na və elmimizə xidmət edəcəkdir.

Əsədulla CƏFƏROV,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun
şöba müdürü, professor